

ÜZÜ SABAHA DOĞRU

Məlahət Soltanqızının “Bu gün kini, nifrəti düşmənə çevirməli” poeması haqqında

(Əvvəli ötən sayımızda)

Böyük güclərin məkrli siyaseti nəticəsində Azərbaycanın tarixi torpaqlarında Ermənistən dövləti yaradıldı. Bu azmiş kimi tarixi şəhərlərimizdən biri olan İravan da həmin dövlətə paytaxt kimi verildi. Halbuki, Rusiya və İran arasındaki uzun müddətli və üzücü müharibələrdən sonra ikinci dəfə sülh müqaviləsi imzalandı. Azərbaycan ən böyük tarixi haqsızlığa məruz qaldı. Araz çayı sərhəd olmaqla Azərbaycan iki hissəyə bölündü. Araz çayının şimal tərəfi Rusiyaya birləşdirildi. Azərbaycanın daha böyük ərazisi, yəni Arazın cənub tərəfi İranın tərkibində qaldı. Bununla da cənub tərəfin tarixi taleyi ən dəhşətli zülmələrə məruz qaldı. Bu gün də 40 milyondan artıq əhalimizin yaşadığı cənubi Azərbaycanda dili miz işlənmir, məktəblər yoxdur. Fars şovinistləri millətçi siyaset yeridir. Azərbaycan türklərini bütövlükdə assimiliyasiyaya uğratmaq siyaseti yeridirlər. Bu proses az qala 200 ildir ki, davam edir. İndi məlum olduğu kimi İranın qəddar, antiinsani molla rejiminə qarşı insanlar direniş göstərir. Taleyinə İran dövlətinin əhatəsində yaşamaq qismət olmuş xalqlar öz azadlıqlarına qovuşmaq üçün ayağa qalxıblar. Bütün bunlar hələ də cənubda davam edən işğal siyasetinə azadlıq uğrunda mübarizəyə qoşulmuş xalqların etiraz səsi kimi qalxmaqdadır. Bütün bunlar cənubla bağlı məsələlərdir.

Axi Azərbaycanın şimalı da çox əzablı bir tarixi yol keçib. İran və Türkiyə ərazilərində yaşayan ermənilərin xeyli hissəsi Naxçıvana, Azərbaycanın Qarabağ bölgəsinə köçürüldü. Elə o gündən də Azərbaycan xalqının varlığında qara yara kimi erməni ocağı yaradıldı.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın şimal hissəsindəki ərazilər köçürülmə ermənilərlə məskunlaşdırılır. Yerli əhalinin mülk torpaqları alınıb ermənilərə verilir. Onlara hər cür şərait yaradılır. Azərbaycan ərazisinə köçürülmüş olan ermənilər çar üsul-idarəsi ilə asanlıqla dil tapır, yerli şəraitə uyğunlaşmağa çalışır, hökumət qulluğu işə düzəllir. Mümkün olduqca çar ordusunda təlim keçir, özlərinin daha uzaq mənzilli niyyətlərinə çatmaq üçün inadla hazırlaşırlar.

Nəhayət, XX əsrin əvvəllerində ermənilər yerli çar məmurlarının himayədarlığı ilə aborigen Azərbaycan əhalisinin üstünə silah çəkməyə başladılar. Onlar hər yerdə adamları öldürür, azərbaycanlı əhalinin torpaqlarını qəsb edir, evlərini, mülklərini yandırırlar. Həmin dövrün hadisələrini bir çox müəlliflər bütün reallıqları ilə qələmə almışdır. Erməni vəhşiliyinin, qəddarlığının simasını biz Mirmöhüsün Nəvvabinin “Erməni-müsəlman davası” adlı əsərində öyrənə bilirik. Şuşa, eləcə də, bütün Qarabağ ərazilərində ermənilərin qəddarlığı son həddə çatırdı. Mirzə Cəlilin məşhur “Kamança” əsəri erməni alçaqlığının təbiətini göstərmək üçün ən yaxşı tarixi ədəbi örnəkdir. Yaxud, daha sonrakı illərdə ermənilərin Qarabağda törətdikləri vəhşiliklər, eləcə də Zəngəzurda, Naxçıvanda insanlıq adına yaraşmayan cinayətlər Məmməd Səid Ordubadinin “Qanlı sənələr” adlı çox dəyərli publisistik əsərində də təsvir olunur. Ermənilərin Şuşada, Ağoglunda (Hadrut), Cəbrayılda, digər Qarabağ ərazilərində qeyri-insani əməlləri Ordubadinin can yanğısı ilə təsvir etdiyi yazınlarda kifayət qədər öz əksini tapır.

Onu da qeyd etmək lazımdır ki, həmin dövrə Azərbaycan Çar Rusyasının tərkibində olsa da, əmin-amanlıq yaratmağa borclu olan, ictimai asayışı qorunaklı olan Rusiya hərbi qüvvələri, demək olar ki, hər yerdə seyirçi mövqe tuturdu. Özlərinin silahlandıqları erməni quldurları silahsız, dinc əhalini harda geldi qətl edir, hər cürə qəddarlıqla onları yeyində-yurdandan qovmağa çalışırdılar.

Nəhayət, ermənilərin qəddarlığı 1918-ci ilin mart hadisələri zamanı ən pik həddinə çatdı. Bir neçə günündə Bakıda 12 mindən çox insan qətl edildi. Şamaxıda, Azərbaycanın digər bölgələrində də ermənilərin vəhşilikləri heç bir ölçüyə sığmadı. Bun-

lar mühüm tarixi hadisələrdir və heç vaxt unudulmamalı, yaddan çıxmamalı idi. Ermənilər öz əməlləri ilə göstərmişdir ki, onlar türk xalqlarının qəddar və amansız düşmənləridir. Çox təəssüf ki, onların bu əməllərini biz tez unutmamalı olduğum.

Azərbaycan Demokratik Respublikası süqut etdikdən sonra Sovet hakimiyyəti yenə erməniləri himayə altına aldı. Onlar bolşevik vəsiqəsi ilə millətçi-daşnak simalarını gizlədərək mühüm orqanlara soxulur və buradan Azərbaycana qətl siyasetini davam etdirirdilər.

Bütün hallarda Azərbaycan xalqı müvazinətini qoruyub-saxlayırdı. Dövlət get-gedə milliləşirdi. Artıq 60-ci illərin axırına yaxın dövlət orqanları kifayaq qədər milli kadrlarla təmin olunmuşdu. Ancaq yenə hadisələrin gedisi ermənilərin xeyrinə cərəyan etdi. Heydər Əliyev Azərbaycana rəhbərlikdən uzaqlaşdırıldı. Elə bununla da Qarabağda ermənilərin yeni milletçi dalğası özünü göstərdi.

Cox acı bir təəssüflə qeyd etməliyik ki, yenə xalq psixoloji cəhətdən vəziyyətə hazır deyil. Sovet imperiyapərəst qüvvələrinin dırnaqarası diqqəti sayəsində Azərbaycan silahsızlaşdırılır, ermənilərə mövqə üstünlüyü üçün şərait yaradılırdı. Beləliklə, biz yenidən erməni işğal siyasetinin qurbanı oluruq.

Bütün bunları nə üçün sadalayıram? Bu tarixi hadisələrin qısa xronikasını ona görə xatırlatdım ki, tarixi hadisələrin unudulmaması üçün xüsusi əhəmiyyət kəsb edən əsərlər diqqətlə öyrənilməli, yenə nəsillərin yaddaşına yazılmalıdır.

Məlahət Soltanqızının “Bu gün kini, nifrəti düşmənə çevirməli” adlı poemasında I Qarabağ müharibəsində Azərbaycanın məğlubiyyətinin psixoloji kökləri araşdırılır. Müəllif elə məqamlara diqqəti yönəldir ki, biz faciəmizin baş vermə səbəbini anlamalı oluruq. Müəllif təsvirlərindən ən qabarıq, unudulmayacaq hadisələri bir-birər xatırladır. Sanki oxucunu səfərbər etməyə çalışır. Bu yerdə gərək poemanın adına diqqət edək. Müəllif düşmənə qarşı mübarizədə xalqın kininin, nifrətinin səfərbər olunmasını vacib hesab edir. Halbuki qəçib Avropanın kluarlarına sığınan, düşmənlərimizdən pay alan elə adamlar var ki, onlar millətin içine pərxaşlıq salmağa çalışır. Adamları bir-birinin üzərinə qaldırmağa cəhd edirlər, bunu M.Soltanqızı da aydınlığı ilə dərk edir. Ancaq o bir ziyalı həssaslığı ilə, bir sənətkar yanğısı ilə başa düşür ki, bu yol düzgün deyil və o istəyir ki, adamlar düşməni öz içində yox, tarixdən artıq bəlli olan, gördüyü, tanıldığı toplumların içərisində axtarsın. Elə bil ki, özüne borc bilir xatırlatsın ki, ermənilərin müsəlman dediyi türkərin qanına onlar necə susayırlar və sanki soydaşlarımıza təlqin edir ki, cüzi ehtiyatsızlıq bizi təzədən düşmən təcavüzü qarşısında qoya bilər. M.Soltanqızının xatırlatmaları yerindədir:

Zaman-zaman ermənilər
Susandılar müsəlmanın qanına,
Od oldular düşdülər,
Bu millətin canına.

Nahaq yerə bu milləti qırıldılar...

Öz yurdundan, yuvasından qaçaq düşən millətim.

Bu ifadələrin, bu misraların arxasında dayanan həqiqət bizdən çox da uzaqda deyil. Axi I Qarabağ müharibəsində təkcə elə Xocalı faciəsinin miqyasını düşünmək bəs edir ki, ermənilərin türk xalqlarına münasibətini heç vaxt unutmayıaq. Onların Qaradağlıda, Füzulidə, Cəbrayılda törətdiyi qırğınlar zaman-zaman yaddan çıxmayaq dəhşətli hadisələrdir.

Bundan sonra M.Soltanqızı tarixi yada salır. 1988-ci ildən başlayan erməni işğalının tarixi köklərini xatırladır. Və bizi 1918-ci ilin mart hadisələrini təzədən xatırlamağa sövq edir. O, erməni məkrini yeri gələndə gizlətməyi bacaran, yeri gələndə zəhərlili ilanə çevirən erməni xislətini kifayət qədər qabarık cizgilərle verir:

1918-də olanları unutduq
Düşmənə barışdıq.
Qaynadiq, qarışdıq.
Erməniyə kirvə dedik,
Erməniylə bir süfrədə çörək yedik,

Erməniyə elçi sandıq,
Ermənidən qız aldıq.
Divlərdən, pərilərdən
Nağıl dedi nənələr.
Təmiz ruhda böyüdü
Əziz-giram nəvələr.
Beşikdə anlasayıdıp
Bize düşmən olanı,
Bu torpaqda qırılıb,
Yatan əfi ilanı
Başımız bu qədər çəkməzdə, bəlkə.

Əlbəttə, müəllif təəssüf də edir. Axı necə ola bilə ki, tarixində heç bir qəhrəmanlıq örnəyi olmayan və vətən məfhumunu qəbul etməyən ermənilər Azərbaycan xalqının tarixi ərazilərini təzədən qəsb etsinlər? Onların Azərbaycana qarşı bu qeyri-insani əməllərinin arxasında hansı qüvvə dayanırdı? Gərək yazılıclar, tarixçilər, siyasi şərhçilər bu məsələni öz düşüncə müstəvisində aydınlaşdırmağa çalışıssın. Tarix olduğu kimi, özünün həqiqi mənzərəsi ilə yazılsın. Məhz bu zaman insanlar tarixi hadisələrində çıxan acı nəticələrini yaddaşlarında yaşadılar. Başqa bir tarixi şəraitdə vəziyyətə hazır olarlar.

Doğrudur, bu hadisələrin vətəndaşlıq yanğısı ilə təsvir olunması müəllifin yurda bağlı acı düşüncələrini yaşadığı zaman qələmə alınıb. Yəni 2004-cü ilde yazdığı əsərində müəllif insanların torpaq həsrətini, yurda qayıtmaq həsrətini sanki öz varlığında daşıyır. Biz bu yanğıları onun hər sətirində, hər sözündə hiss edirik:

Ey yurdumda at oynadan yağılar!
Bir gün olar tifağınız dağilar.
Nə zülmər açdırınız bu millətin başına
Bu zülmü tanrı yerde qoyarmı?
Qocaların gözlərini oyduñuz,
Başlarının dərisini soyduñuz.
Süd qoxulu körpələri diri-dirı basdırıñız
Hamilə qadınları ayağından asdırıñız.
Ürəyiniz yanmadı, bir kimsənin halına,
Bu zülmü tanrı yerde qoyarmı?
Bir Xocalı qacqını özü söylədi mənə,
Gözüylə gördüyüñü diliylə danışındı,
Yanırdı, alışındı:
-Bir körpəni keçirərək güllədən
Bu az imiş, sonra taxıb süngüyə
Atasına söylədilər:
-Qaz balannın qəbrini -
Nə bel vardı, nə kürək
Dirnəgiyla qazırdı,
Torpağa sərilərək.

Müəllifin müraciətləri də yerindədir. O, sanki 16 il sonra baş verəcək dəhşətli müharibənin əsl qisasa çevrilecəyini də xatırladır. Müəllifin yanğıları təsədüfi deyil. O, uşaqları, körpələri qətl edən yağı düşmənin əməllərini tesadüfi xatırlatır. Çünkü bütün hallarda M.Soltanqızı Azərbaycan yazılıcidır. Bu xalqın başına gələn müsibətləri də kifayət qədər yaxşı öyrənib. Onun gözlərinin qarşısında Xocalı qacqınlarının həyatı, ümumiyyətlə, torpağını itirmiş insanın acinacaqlı vəziyyəti ədəbi bir dərs kitabı kimi canlıdır və bu kitab sanki hər an “məni yaxşı oxuyun, məni yaxşı öyrən” deyir.

Ermənilərin qeyri-insani əməllərinin xatırladılması bəs edir ki, insanların çəkdiklərini biz özümüz də dəqiq və aydınlığı ilə təsəvvür edək.

Ümumiyyətlə, baş verən hadisələrdə qeyri-insani əməllərin hüdudsuzluğu tarixinə nadir və qeyri-insani hadisələri kimi əsərdə ağrı ilə təsadüf edir. Ölürülən körpə uşağa ermənilərin teatr səhnəsi kimi baxması, insanları heç bir sağlam ağıla, düşüncəyə sığmayan bir tərzdə ölümə məhkum etmələri söz-söz yanan bir ocaq kimi od püsskürür, oxucu yaddaşında özünə əbədi yaşarlıq haqqı alır.

M.Soltanqızının bu əsərində də biz Azərbaycan tarixinin çox ağırlı səhifələrinin bədii salnaməsini görə bilirik. Bu əsər gələcək üçün çox dəyərli salnamə səhifəsi olaraq zaman-zaman öyrəniləcək.

(Davamı var)

28.03.2023